



**Faiq Ələkbərli**  
AMEA Fəlsəfə  
Institutunun  
aparıcı elmi işçisi,  
dosent, fəlsəfə üzrə  
fəlsəfə doktoru

### III Yazı

*Bütün hallarda "İslam inqilabi"ndan (1979) sonra "Azərbaycan" adlı bir neçə mədəni cəmiyyətlərin yaranması, milli dildə qəzet-jurnalların nəşri yeni ümid işıqları oldu. "İslam inqilabi"dövründə türk dilli mətbuatın nəşrinə və yayılmasına imkan yaranmış, beləliklə "17 yanvar 1979-cu ildə Təbrizdə Türk və fars dillərində "Ulduz" adlı qəzeti ilk nömrəsi çapdan çıxmış və bu qəzet ana dilində ilk olaraq Məhəmməd Rza Pəhləvi diktaturasının devrildiyini xalqa xəber vermişdi".*

"İslam inqilabi"ndan sonra yaranan "Varlıq" dergisi isə öz adını Azərbaycan Türk xalqının var olmasından, yəni "biz varlıq" şurəsindən almışdı. Başqa sözlə, dərginin qurucusu Cavad Heyətin təbrinə desək, Pəhləvilər dövründə türk kimliyinin, türk dilinin, türk varlığının inkar olumuna qarşı olaraq jurnal Həmid Nitqinin tövsiyəsi ilə "Varlıq" adını almışdır.<sup>2</sup> Eyni zamanda, bu dergi İ.Qaspıralının "Dildə, fikirdə və işdə" birlik ideyasını həyata keçirməyə çalışırdı.

Ümumiyyətlə, inqilabın ilk illərində, 1979-1981-ci illərdə Təbriz, Tehran, Ərdəbil, Urmiya, Zəncan və Sərabda, sonrakı illərdə isə Astara, Miyana, Əhər, Xoy, Maku, Şəbəstər, Muğan və başqa şəhərlərdə gündəlik, həftəlik, aylıq və ilə 3 dəfə nəşr olunan qəzet, jurnal və məcmuələr çap edilərək yarılmışdı. Bu mətbuat orqanlarında İran və Güney Azərbaycan xalqının sosial-iqtisadi problemləri ilə yanaşı Azərbaycan Türklerinin tarixi, mədəniyyəti, dili və ədəbiyyatı ilə bağlı yazıları, həmçinin Güney və Quzey Azərbaycanın şair və yazıçılarının əsərlərindən parçalar dərc edilmişdi. 1979-1981-ci illərdə dərc edilən "Azzadlıq", "Azərbaycan", "Azərbaycanın səsi", "Araz", "Azərbaycan əncüməni", "Dədə Qorqud", "Koroğlu", "Çənləbil", "Günəş", "Xalq sözü", "Qardaşlıq", "Odlar yurdu", "Yoldaş", "Ülkə", "Gənclik", "Varlıq" kimi qəzet, jurnal və məcmuələr da-ha xarakterikdir.

Bu qəzet-jurnallar arasında milli ruhuyla daha çox öne çıxan "Yoldaş", "Dədə Qorqud", "Varlıq" və digər mətbuat orqanları əsasən Azərbaycan Türklerinin milli kimliyini, türk dilini müdafi etmiş, Türklerin aryanlardan, ya da farsslardan öncə bu torpaqlarda yaşamasını sübut etməyə çalışmışlar. H.Nitqi, C.Heyət, M.Zehtablı və

başqaları paniranizm, aryançılıq ideologiyasına qarşı mübarizə aparmış, Azərbaycan türklüyü, türklüğün müdafiəsi uğrunda əllərindən gələni ortaya qoymaşa çalışmışlar.

Xüsusilə də, dr. Cavad Heyətin rəhbəri olduğu "Varlıq" dergisi Türk varlığını Fars irqçılığının hücumlarından qorumaq üçün mücadile etmişdir. P.Məmmədli yazır: ""Varlıq" dergisinin yarandığı illərdə milli varlığının yaşamaq və məhv olmaq dilemması ilə qarşılaşan bir xalqın ana dilində sözə, fikrə böyük ehtiyacı vardı. "Varlıq" Güney Azərbaycan mədəni mühitindəki bu boşluğu


larla yanaşı, bir sıra milli təşkilatlar da yarandı. Məsələn, 1979-cu ilin martında Təbrizdə Həbib Səhirin başçılığı ilə Azərbaycan Mədəniyyət Ocağı yarandı. Yəhya Şeydanın liderliyində isə Azərbaycan Maarif Yığıncağı təsis edildi. 1979-cu ilin aprelində isə Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyəti quruldu. "Yoldaş" qəzetinin baş redaktoru Hüseyin Düzgün, Salamulla Cavid, Məhmmədli Fərzanə və baş-qəzalalar bu təşkilatın ayarmasına mühüm rol oynadılar. Tehrandakı milli mədəniyyətə bağlı təşkilatlardan biri də Azərbaycan Məsələlərini Araşdırın-

dular. Hətta, konstitusiyanın 15-ci maddəsində öz əksini tapmasına baxmayaraq ana dilində tədrisə imkan vermedilər. Eyni zamanda, Xomeyni iqtidarı öz hakimiyətini möhkəmlədirenlər kimi ilk zərbəni Azərbaycan Türklerinə, onların siyasi təşkilat və cəmiyyətlərinə və mətbuatına vurdu. "Varlıq" dergisi istisna olmaqla yuxarıda göstərilən bütün mətbu organelər qapadıldı. N.Nəsibli yazır: ""İran hamımızın vətənidir" sözünü six six təkrarlamalı birlikdə, "Varlıq" dergisi Bütöv Azərbaycan fikrinə də yabançı qalmamışdır. Quzey Azərbaycanın əski İranın bir parçası oldu-

Mərkəzi Asyanın Türk dövlətləri arasında regional bufer ölkə kimi dəstəkləyir, beləliklə türk əsilli xalqların birliliyinə və əlaqələrinə mane olmağa çalışır".<sup>8</sup> E.Mədətli onu da doğru yazar ki, Azərbaycan xalqının yaddaşında İran İslam rejiminin vasiteciliyi ilə Tehranda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəflə danişıqlar getdiyi bir zamanda, yəni 1992-ci ilin mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi də mənfi bir hal kimi həkk olunmuşdur.

Məşhur Azərbaycanşunas alim, Kembric Universitetinin professoru Tadeus Svyatoçovs-

## "Molla"-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı



doldurmaq üçün yarandı". 5 "Varlıq" dergisinin əsas yazarları Həmid Nitqi, Cavad Heyət, Məhəmmədli Fərzanə, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Əli Kəmali, Səməd Sərdarniya, İsmayıllı Hadi, Həsən Məcidzadə-Savalan, Kərim Məşrutəçi və başqaları burada əsas diqqəti Türk varlığını qoruyub saxlamağa, inkişaf etdirməyə və Türk birliyinə yönəltmişdir. P.Məmmədli yazır: ""Varlıq" təkcə Şimal və Cənub arasında birlik körpüsü olmayıb bütün Türk dünyasının keçmişisi, indisi və gələcəyi haqqında mötəbər elmi, ədəbi yazıları vərəkə Türk xalqlarının birliyinə xidmət edir. Qədim türkər, orta türkər, İslam dövrü və sonrakı dövrde Türk dövlətləri və mədəniyyəti haqqında silsilə tədqiqatlar öz soy-kökü dərk etməkdə hər bir türkə yardımçıdır".

"İslam inqilabi"ndan sonrakı ilk illərdə milli mətbu orga-

ğunu iddia edən məqalələr, bizcə, dərginin davamlılığını qorumaq məqsədi ilə yayınlanmışdır; eyni zamanda tarix və dil mövzularına yer veren bu cür məqalələr Bütöv Azərbaycan idealını gündəmdə tutmaq arzusundan doğmuşdur. Quzey Azərbaycanın Azərbaycan adlandırılmasının "bir yanlış" olduğunu və onun yerine Aran kəliməsinin istifadə olunmasını öne sürən əsilsiz yazıllara "Varlıq" yazarlarının, özellikle Dr. Cavad Heyətin sərt formalı elmi məqalələri ilə cavab verilmişdir.

Güney Azərbaycan milli oyanış hərəkatının yenidən dirçəlliş SSRİ-nin dağıılması və Quzey Azərbaycanın müstəqiliyini bərpa etməsi (1991) ilə başlamışdır. Xüsusilə də, Quzey Azərbaycanda Əbülfəz Elçibəyin bir illik hakimiyəti (1992-1993) dönməndə Güney Azərbaycan Türkleri ilə bağlı irəli sürdüyü şəurlar Azərbaycan Milli hərəkatının dirilişində mühüm rol oynamışdır. Azərbaycan Məlli hərəkatının dirilişini özü üçün təhlükə hesab edən İran İslam rejimi bir tərəfdən Quzey Azərbaycanın güclənməsi üçün Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana hər cür yardımalar etdi, digər tərəfdən Doğu Azərbaycanla Batı Azərbaycanın adlarını dəyişdirmək cəhdində bulundu; onlara əraziləri daha da kiçildilməyə başlandı. Xüsusilə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran İslam rejiminin ikili oyunlar oynaması, ziddiyyətli mövqə tutması diqqətəkicidir. Eynulla Mədətli yazır: "Ermənilərin Azərbaycan torpaqlarına təcavüzün ilk günlərindən İran hökuməti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ziddiyyətli mövqə nümayiş etdirmişdir. İran sözdə özünü sülhün və ədalətin tərəfdarı kimi göstərərək, münaqişənin həllində öz vasitəciiliyini təklif etsədə, qeyd edildiyi kimi, təcavüzkarla təcavüze məruz qalan ölkə arasında heç bir fərq qoymaşaraq işgalçı Ermənistana qarşı hər hansı əməli tədbir görməmişdir. Əksinə, İran Ermənistana öz münasibətlərini, xüsusən də hərbi-strateji əlaqələrini möhkəmləndirmək, bu ölkədən yeri gələndə həm Azərbaycana qarşı istifadə edən Xomeynilər, İran İslam rejimi Azərbaycan Türklerinin milli haqlarını boğ-

ki «Araz» dərgisinə verdiyi müsahibəsində göstərir ki: «Güney Azərbaycanın istiqlaliyyəti labüddür, qarşısı alınmaz prosesdir. Bu Azərbaycan xalqının tarixi hüququdur. ABŞ kimi dünya siyasetində aparıcı mövqə tutan bir ölkənin belə global məsələyə bigane qalması qeyri-mümkündür. Güney Azərbaycanın istiqlaliyyəti bir qədər sonra baş verəcək. Çünkü istə Quzeydə, istərsə de Güneydə imperiyalar öz işini görüb. Bütöv psixoloji, tarixi və kulturoloji sədd və manelərin aradan qalxması üçün müəyyən zaman keçməlidir».

"İslam inqilabi"ndan sonra Azərbaycan Türk xalqının İran İslam rejiminə qarşı dirəniş adımlarından biri də, 1992-ci ilə dənən başlayaraq davamlı olaraq hər il keçirən Babek Qurultayları, yəni Bəzz qalasına yürüşlər olmuşdur. Bəzz qalasına yürüşlərin 1990-ci illərin sonu, 2000-ci illərin başlarında daha güclü bir hala gəlməsi, artıq onların sayının bir milyonu ötməsi rəsmi Tehrani ciddi şəkildə narahat etmişdi. Bu baxımdan hərəkətə keçən Mola-Fars rejimi bütün güc vasitələrinə, o cümlədən həbslərə, təqiblərə və sairə əl ataraq Babek Qurultayının qarşısını almağa çalışmış, xeyli dərəcədə də buna nail olmuşdur.

*Ancaq 2006-ci ilin may-xorداد hadisələri Azərbaycan Milli hərəkatın 21-ci əsrə ən yüksək bir dağlaşrı olmuşdur. Belə ki, Fars-mola rejiminin faşist gruppalarının "Iran" qəzetində və televizyonlarda Azərbaycan Türklerinin milli kimliyini və dillini tez-tez aşağılaması may ışınlarına səbəb olmuşdur. Nəsibli yazır: "İki həftə boyunca dəvəm edən nümayişlər qolluq gücləri ilə çatışmalar ortamında keçdi. Təbriz və Tehran tələbələrinin sonra Əhər, Parsabad, Ərədbil, Xoy, Mərənd, Zəncan, Soyubulaq (Mahabad), Salduz, Urmiya və digər şəhərlərdəki qanlı çatışmalarda 50-dən çox aksiyacı öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə nümayişçi həbs edildi. İranın yüksək dini rəhbəri Ayetullah Xamenei bu olayların ortaya çıxmasını ənənəvi bəhanə - Qəribin təxribatları ilə izah etməyə çalışdı və "Azərbaycanın bu təxribatlara uyuyacağı, düşmənə gərəkli cavabı verəcəyini" açıqladı".*